







“Olimpiya qələbələri harada, mükafatlar orada!”

## PROMO-AKSIYASININ KEÇİRİLMƏ QAYDALARI VƏ İŞTİRAK ŞƏRTLƏRİ

- Promo-aksiyanın təşkilatçıları: Wolt, İzmir küç. 8, Hyatt Tower 2, 4-cü mərtəbə, Bakı, VÖEN 1404631321 (bundan sonra “Təşkilatçı”)
- Promo-aksiyanın adı:  
Təşkilatçının keçirdiyi Promo-aksiya “Olimpiya qələbələri harada, mükafatlar orada!” adlanır.
- Promo-aksiyanın keçirildiyi ərazi:
  - “Olimpiya qələbələri harada, mükafatlar orada!” Promo-aksiyası Wolt tətbiqi vasitəsilə xidmət göstərilən Azərbaycan Respublikası bölgələrində keçirilir.
- Promo-aksiyanın başlama və bitmə vaxtı:  
Promo-aksiya 2021-ci ilin 23 iyul-23 avqust tarixləri ərzində keçirilir.
- Promo-aksiyanın iştirakçıları:
  - Promo-aksiyada Visa kartı ilə Wolt tətbiqində restorandan/kafedən/mağazadan sifariş etmiş hər kəs iştirak edir və hədiyyə qazanır.
  - Promo-aksiyada Təşkilatçı ilə əməkdaşlıq edənlər, bu şəxslərin həyat yoldaşları, yaxın qohumları iştirak edə bilməzlər.
- Promo-aksiya 23 iyul-23 avqust 2021-ci il (daxil olmaqla) tarixləri ərzində aşağıdakı qaydada keçirilir:
  - Visa bank ödəniş kartlarından birini istifadə etməklə Wolt tətbiqi vasitəsilə sifariş etmiş iştirakçılar 1 AZN məbləğində keşbek qazanır.
  - Visa bank ödəniş kartlarından birini istifadə etməklə 1 həftə ərzində ən azı 4 müxtəlif restorandan/kafedən/mağazadan sifariş etmiş hər bir iştirakçı hədiyyə qazanır.
  - Promo-aksiya müddəti ərzində ən çox sifariş etmiş iştirakçılar əsas hədiyyələrin sahibi olur.
  - Promo-aksiyada iştirak etməmişdən əvvəl qaydalarla tanış olmaq mütləqdir.
- Mükafat fondunun tərkibi və həcmi:  
Promo-aksiyanın mükafat fondu Təşkilatçının mülkiyyəti və pul vəsaitləri hesabına formalaşdırılıb. Mükafat fondu ibarətdir:

Məhsul	Say	Foto
Əsas hədiyyə televizor PANASONIC TX-43HXR900	2	

Əsas hədiyyə smartfon - Samsung Galaxy S20 FE (SM-G780F) Blue 128 GB	3	
Səyahət çantası v.2	50	
Spiker	100	
Noutbuk çantası v. 2	100	
İdman dəsmalı	250	
Çanta	250	
Mayka	250	
Kartholder	500	

8. Hədiyyə qazanmış iştirakçıların məlumatlandırılması, hədiyyənin verilmə tarixi, vaxtı və qaydası:

8.1. Hər həftə sonunda Təşkilatçı təmsilçisi həftənin qazananlarına 7 gün ərzində zəng və ya SMS vasitəsi ilə məlumat verir.

8.1.1. Mükafatı qazananlar 10-cu ofis, English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan ünvanına saat 12:00-dan 19:00-dək qazandıqları həftədən sonra 30 gün ərzində

müraciət etməlidirlər. Mükafatı almaq üçün müraciət edərkən iştirakçı şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

8.1.2. İştirakçı mükafatı almaq üçün lazımlı tələbləri yerinə yetirmədikdə Təşkilatçı və Təmsilçisi buna görə məsuliyyət daşımır.

8.1.3. İştirakçı Təşkilatçının göstərdiyi tarixədək mükafatı götürmədikdə (köçdüynə, yaşayış yerini və telefonunu dəyişdiyinə, xəstəliyə görə) mükafat Promo-aksiya təşkilatçısına keçir.

8.2. Mükafatın dəyəri məbləğində pul kompensasiyası həyata keçirilmir.

8.3. İştirakçı mükafatı almaq hüququnu üçüncü şəxsə vermək haqqına malik deyil.

8.4. 1 iştirakçı mükafatı yalnız 1 dəfə qazana bilər.

8.5. Mükafatı almağa iddialı Promo-aksiya iştirakçısı onu almaq üçün Təmsilçinin təqdim etdiyi bütün lazımlı sənədləri imzalamağı və doldurmağı, Qaydalarda nəzərdə tutulmuş bütün şərtləri, həmçinin, mükafatı almaq üçün lazım olan formallıqları yerinə yetirməyi öhdəsinə götürür.

8.6. Promo-aksiyanın Təşkilatçısı və Təmsilçisi Mükafatlar İştirakçılara verildikdən sonra yaranmış zədələnmə və istismar halları ilə bağlı hər hansı bir riskə görə məsuliyyət daşımır.

9. Promo-aksiyanın şərtləri və nəticələri barədə məlumat vermə qaydaları:

Promo-aksiyanın keçirilmə qaydaları Promo-aksiya başlamazdan əvvəl [www.visa.com.az](http://www.visa.com.az) saytında, həmçinin, Visa-nın Facebook və Instagram səhifələrində və Wolt tətbiqində yerləşdirilir.

10. Promo-aksiyanın ümumi şərtləri:

10.1. Promo-aksiyada iştirak edən iştirakçı Qaydalarla və Promo-aksiyada iştirakın bütün şərtləri ilə tanış olduğunu və razılaştığını təsdiqləyir.

10.2. Təşkilatçının Promo-aksiyanın keçirilməsi məsələləri ilə bağlı bütün qərarları, həmçinin, Promo-aksiyanın nəticələri qəti hesab olunacaq və bütün iştirakçılara aid ediləcək.

10.3. Promo-aksiyanın nəticələri qəti hesab olunacaq və heç bir mübahisənin obyektinə çevrilməyəcək.

10.4. İştirakçılar Promo-aksiyada iştirak edərək adlarının, ata adlarının, soyadlarının, şəkillərinin iştirakçıya heç bir uduş verilmədən Təşkilatçı tərəfindən reklam məqsədlərində istifadə ediləcəyinə razılıq verirlər. Həmçinin, İştirakçılar Promo-aksiya barədə reklam xarakterli müsahibələr verməyə də razılaşırlar.

10.5. İştirakçıların təşkilatçılıq və mükafatın verilməsi ilə əlaqəli mümkün bütün iddiaları 10-cu ofis, English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan ünvanında yerləşən Promo-aksiya Təşkilatçısının Təmsilçisinə ünvanlanmalıdır.

Təşkilatçı və Təmsilçi iştirakçılar və mükafat almağa namizədlər arasında qazanılmış mükafatın sahibinin aydınlaşdırılması ilə bağlı mübahisələrə daxil olmur.

10.6. Visa şirkəti Promo-aksiyanın Təşkilatçısı deyil və Promo-aksiya Təşkilatçısının və iştirakçılarının bu qaydalara və tətbiq edilən qanunvericiliyə riayət etməməsinə görə məsuliyyət daşımır, Promo-aksiyanın iştirakçılarının iddialarına cavab vermir.